



Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm tarixi rol oynayıb.

Azərbaycanda Sovetlər dönməndə de legal şəkildə davam edən milli-azadlıq hərəkatı ideoloji, məfkurəvi kökləri ilə tarixin xeyli əvvəllərində səsləşir. Bu hərəkat Gülüstan və Türkmənçay müqavilələrinə görə ikiyə bölünmüş Azərbaycanın gələcəyinə yönəldilmiş hərəkat idi. Bu hərəkat xalqın müstəqillik, azadlıq istəyini gerçəkləşdirəsi hərəkat idi. Bu hərəkat milli ruhu oyanışının təsdiqi idi.

Milli-azadlıq hərəkatı 1918-ci ildə Azərbaycanın tarixinin axarını dəyişən Bəyannamə ilə - Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması ilə nəticələndi. 1920-ci ildə Rus imperiyası Şərqdə ilk demokratik Cümhuriyyət olan ADR-i ilhaq etdi. Xalqın azadlıq, müstəqillik istəyi yenə milli-azadlıq hərəkatına getirən ideyaların yaşarlığı ilə davam etdirildi. Neçə-neçə vətənpərvər ziyalı Sovetlərin ideoloji təqiblərinə



Müstəqilliyimiz əbədidir

məruz qalsa da, imperianın bu hərəkatı məhv etməyə gücü çatmadı, çata bilməzdii; xalqın azadlıq istəyi qarşısında tarixən heç bir güc, qüvvə, qurum, dövlət də olşa belə dayana bilməyib.

Öten əsrin axırlarında Ermənistən Azərbaycana qarşı ərazi iddiası qaldırıldı. Mərkəz - Moskva onun bu istəyinin yolverilməzliyini rəsmən bildirmədi. Belə bir münasibət Ermənistəni daha şəbəkəli iddialara həvəsləndirdi - sonralar Ermənistən-Azərbaycan,

Dağlıq Qarabağ kimi münaqişə başladı. Bu münaqişə xalqın azadlıq istəyini, milli-azadlıq hərəkatını daha da kukrətdi. O vaxtlar dərnəklər şəklində fəaliyyət göstərən qurumlar, qüvvələr birləşdi, hərəkatın "nüvəsinə" çevrildi. Xalq bu "nüvə" ətrafında six birləşdi. Bu birlik əsl xalq hərəkatı idi. 1988-ci il noyabrın 17-də Bakıda ilk mitinq başladı. Xalq sonralar azadlıq meydani adlandırılacaq meydanda həm Ermənistənin iddialarına qarşı şəurlar

səsləndirdi, həm də əsarəti sonlandırmak şəurları.

Hərəkat milyonların iştirak etdiyi nəhəng mitinq kimi davam edirdi. Mitinqdə Azərbaycan Demokratik Cümhuriyyətinin Dövlət Bayrağı olmuş üçrəngli bayraq meydanda gətirildi, bu, hərəkatın yönümünə nə olduğunu təsdiqi idi...

SSRİ imperiyasının zəncirləri Bakıda qırıldı. 20 Yanvar faciəsinə töretse də, imperiya bu hərəkatı dayandırıa bilmədi. Bu, o qədər möhtəşəm hərəkat idi ki, onun təsiri digər respublikalara da keçmişdi, yəni, SSRİ-nin dağılması prosesi Azərbaycanda milli-azadlıq hərəkatı ilə bağlı olub...

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr ise mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperianın maraqlarını düşündürən bu adamların siyasi sebətsizliyindən 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzleyən hakimiyyətlər xalqın dirçəlişini müterəqqi səmte yönəltmək iqtidarından deyildilər. Həmin o ağır məqamlarda yene də ulu önder Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

Milli Dirçəliş Günüün başlanğıcı 17 noyabrdır. Büyük tarixi Şəxsiyyət Heydər Əliyevin Mos-

kvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxışını xalq azadlıq istəyinə öndər xeyrduası bildi...

1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Imperianın hələ tarix səhnəsindən silinmədiyi bir dövrde Naxçıvanın adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Umummilli Liderimiz milli dövlətciliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Bununla Umummilli Liderimiz milli dövlətciliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiye doğru uzanan tarixi yoluñ başlangıcı qoynuldu. Millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoysdu. Azərbaycan yenidən öz müstəqilliyinə qoysuđu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlangıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

**Baş leytenant
Günay TAGİYEVA,
"Azərbaycan Ordusu"**